

Tarixən, özlərini qaraçılarsayağı vətənsiz göstərmək istəyən erməni toplumuna Türkiye və Azərbaycandan daha artıq qucaq açmış və yaşam imkanları yaratmış üçüncü bir xalq və ölkə göstərmək mümkün deyil. Lakin ermənilər XX yüzillikdə Azərbaycan türklərinin ata-baba yurdu olan Qərbi Azərbaycanda qurdugları dövlətdə bu haqqı nəinki tanıtmamış, üstəlik, yeni ərazilərə iddialar irəli sürmüş, əsrin sonunda isə soydaşlarımızı son nəfərinədək Ermənistandan qovub çıxarmışlar.

Ümumiyyətlə, Qafqazda ermənilərin yerli türk-müsəlmanlara münasibəti davamlı soyqırımı və deportasiya aksiyaları ilə müşayiət olunmuşdur. Tarixi sənədlər bu mülahizələri tamamilə sübut edir. Fəqət, ermənilər təcavüzkar niyyətlərini yerinə yetirə bilmək üçün uydurmaşlarını davam etdirmiş, Birinci Dünya müharibəsi zamanı və sonradan Anadolunu və Azərbaycanı talayıb yağmaladıqları, soyqırımları törendikləri kimi, son 30 ildə də ölkəmizin Qarabağ bölgəsini və ətrafinı yaxıb-yandırdılar, xalqımıza qarşı yeni qətlamları davam etdirdilər.

Soyqırımı cinayətləri: hansı səbəbdənse erməni etirafları



İşgalçi Ermənistən II Qarabağ müharibəsində biabicasına məglub olub atəşkəs müqaviləsi imzalasa da, sülh şəraitine keçidi ləngidir. Erməni quldur dəstəleri sərhədçilərimizə, sərhədyanı bölgələrdə yaşayışımızda yenə də atəş açırlar. Doğrudur, onlar Azərbaycan əsgəri tərəfindən layiq olduqları cavabı alırlar, dünyanın ermənipərest dairələri isə yenə də bütün bunlara seyrəqi qalır. Xocalı soyqırımına seyrəqi qaldığı kimi.

Erməni ideoloqları türk soyuna və azərbaycanlılara qarşı soyqırımı cinayətlərini nə qədər gizlətməyə çalışalar da bu aksiyaların miqyası o qədər böyükür ki, onların hamisini danmaq, pərdələmək mümkün olmamışdır. Az sayda erməni yazar və tədqiqatçı hansı səbəbdənse – ya milli öyünçə çevirmek üçün, ya ədalətli görünmək xatırınə, yad kənar qüvvənin təzyiqi ilə öz xalqının törendiyi soyqırımlarını müəyyən qədər etiraf etmişdir.

Görün, bəzi tanınmış erməni yazılıcları “erməni məsələsi”nə dair düşüncələrini necə açıqlamışlar. T.Hacıqokyan yazır: “Şərəfsiz Daşnak Respublikasının qısa dövründə Azərbaycan, Gürcüstan və Türkiye ilə aparılan müharibələrdə daşnakların qanlı əllərilə minlərlə türk yox etdikləri, kəndlərini yandırib küle döndərdikləri və Zəngəzur, Şərur, Dərələyəz, Mehri, Ağbabə, Zəngibasar və Vədi dəki türk kəndlərində törendikləri vəhşiliklər, qətlamlar, qarətlər hələ də ağıllardadır. O zaman erməni əsgərlərində yaltaqlıq, qarət, günahsız və çərəsiz insanları öldürmə psixologiya-sı kök atmışdı”.

Erməni millətinə mənsub elm adamı B.İşxanyan isə ermənilərin Qafqazda məskunlaşmaları barədə həqiqəti ortaya qoymuşdur. Onun 1916-cı ildə nəşr olunan kitabında oxuyuruq: “Ermənilərin həqiqi vətəni Kiçik Asiyadır, yeni Rusiya hüdudlarından kənardadır və Qafqazda bir neçə erməni əyalətindən başqa, Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzildə səpələnmişlər”.

Erməni yazılıçısı H.Osepyan 1930-cu ildə Ermənistən dövləti tərəfindən azərbaycanca nəşr edilən “Müharibə və quruluşun 10 il” adlı kitabında qeyd etmişdir: “Daşnakların iqtidarı zamanında etnik döyuşlər ağlaşımaz həcmə çatmışdı. Onlar menşevik Gürcüstanı ilə bir dəfə, Türkiye ilə iki dəfə, Azərbaycanla isə bir neçə dəfə müharibə etdilər və ölkə daxiliində türk cəmiyyətini ortadan qaldırmaq siyasetini irəli sürdülər. Ağbabada, Zəngibasarda, Vədibasarda, Şərurda on minlərlə türk qətl edildi. Bu vətəndaşların var-dövləti talan edilib daşnak komandanlarının mülkiyyətinə keçirildi. Türk cəmiyyətini yox etmek məqsədilə daşnak hökuməti 40 minə yaxın adamı silahlandırdı, çox sayıda könlü dəstələr qurdu. Bunları ayaqda tutmaq üçün de fehlə və kəndlinin belinə ağır vergilər yüklədi. Daşnaklara öz çirkin siyasetlərini həyata keçirmək üçün bu da azlıq edirdi. Daşnak hökuməti İngiltərə və Amerika imperialistlərinin yardımına müraciət edərək onlardan böyük miqdarda hərbi sursat aldı”.

Beləcə, bir para erməni yazılıcları öz qələmləri ilə Ermənistən ictimai-siyasi quruluşunun qeyri-qanuni olduğunu və ermənilərin törendikləri vəhşilikləri etiraf etmişlər. Erməni Artin Penikin bir məktubunda yazıb: “Patriarxxana və Türkiyədəki bütün ermənilər naminə sizi protest edib özümü yandırıram. Size səslənirəm, ey ASALA caniləri! Məsum insanları arxadan əxlaqsızca öldürməklə bu işlər həll olunmaz. Siz imperialistlərin oyununa gəlirsiniz. O zaman da imperialistlərin oyunu ilə yüz minlərlə insan qeyb oldu. Özünüzə gəlin. Sizi aldadırlar. Burada bir neçə min erməni qaldı. Bunları yox etmək istəyirsiniz? Lakin buna müvəffəq ola bilməyəcəksiniz. Bu gün necə qardaşa keçinilirsə, bundan sonra da eynən davam edilməlidir. Lakin siz günahsız insanları əxlaqsızca öldürməyə davam etsəniz, and içərik deyirəm: köküñüz qazılacaq! Özünüzə gəlin! Sizi bir erməni

olaraq qəbul etmirəm, lənətləyirəm”. Barmaqla sayılıcaq qədər az olan dürüst bir erməninin üreyində gələn bu sözə həqiqətdir! Tarixi həqiqətlər və doğru olanlar bax budur!

İndi isə rus generalı Mayevskinin bəzi qeydlərinə nəzər salaq: “1895-ci ilə qədər erməni-türk əlaqələri yaxşı bir vəziyyətdə idi. Bu iki cəmiyyət bir-biri ilə dostca dolanırdılar. 1895-ci ildə erməni komitəciler erməniləri türklərə qarşı tehrik etməyə başladılar və erməni-türk əlaqələri birdən-birə tərsinə döndü. Türk

havasına qapılmışdıq, sədaqətimiz, çalışmalarımız və yardımlaşmalarımız qarşılığında Çar hökumətinin Ermənistən müstəqilliyini bize hədiyyə edəcəyinə emindik. Ağlımız dumanlanmışdı. Biz öz istəklərimizi başqalarına mal edərək məsuliyyətsiz insanların boş sözlerine böyük əhəmiyyət verib özümüzə etdiyimiz hipnozun təsiri ilə həqiqətləri anlaya bilmədik, xəyallara qapıldıq...

Biz siyasi bir komitə olaraq məsələmizin rusları maraqlandırıldığını və onların lazımdıqda bizim cəsədlərimizi tapdalarayaq keçib gedəcəklərini unutmuşduq. Bunu anlamadığımızı, bilmədiyimizi söyleye bilmərəm. Əlbəttə bilirdik, lakin bəzən mühəribənin ancaq “erməni məsəlesi”nə görə başladıldığına saflıqla düşünür-dük...

Pis taledən şikayət etmək və fəlakətlərimizin səbəblərini başqalarında axtarmaq acınlacaqlı bir vəziyyətdir. Bu, bizim milli psixologiyamızın bir xüsusiyyətidir. “Daşnaksütyun” komitəsi

vəhşiliyi bir həqiqət olmayıb uydurulmuş siyasi bir hekayədir. Həqiqəti olduğu kimi söyləmək lazımdırsa, Şərqi vəhşi olanlar müsəlmanlar deyil, əksinə, müxtəlif hadisələri töredənələr şərqli ermənilər idi. Onlar törendikləri hadisələri kimsəsiz müsəlmanlara yükleyirdilər. Baş verən hadisələr erməni komitəcilərin uyduruları və icraya qoyduqları komedyadan başqa bir şey deyildir”.

Erməni komitəcılərlə bir amerikalının söhbəti də bu baxımdan ibrətamızdır. Amerikalı Hamlinin (İstanbul'daki amerikan kollecinin qurucusu) müsəlmanlığını ehtiva edən 23 dekabr 1893-cü il tarixli məktubun bir parçası beledir (“Boston” qəzetində yayımlanmışdır): “Rusların Anadoluya girmələrinə səbəb olacaq bir hadisə töredəcəklərini və buna hazırlanmışlarla söyləyən bir erməni komitəcisi dr. Hamlin “necə?” deyə sorduqda, komitəcinin cavabı belə olmuşdur: “Bütün imperiyada təşkilatlanan “Qncak” çeteleri türkleri öldürüb kəndlərini yandıracalar. Sonra dağlara qaçacaqlar. Belə olduqda dəliyə dönen türkler bölgədəki müdafiəsiz ermənilərin üzərinə hücum edib onları elə doğrayacaqlar ki, ruslar xristianlıq mədəniyyəti namine hücum keçib Anadolunu işğal edəcəklər”. Bu cavaba çəşib qalan amerikalı dəhşət içerisinde “Belə bir şeyi necə edə bilərsiniz? Nə qorxunc bir plandır bu!” – demişdir.

Doğrudan da, bu, qorxunc bir plan olmuşdur. Bu da bir həqiqətdir ki, ermənilər belə planlarla özlərini “yaziq, “haqsız-hüquqsuz” bir millet olaraq göstərməyə çalışıblar.

Ermənistən ilk baş nəziri, “Daşnaksütyun” komitəsinin rəhbəri O.Kaçaznuninin “Artıq “Daşnaksütyun”un görəcəyi bir iş yoxdur” başlığı altında Buxarest konfransında təqdim etdiyi raportun bir bölümünə də nəzər salaq. Bu raport 1914–1923-cü illər arasında türk-erməni hadisələrinə və ermənilər tərəfindən bütün dünyanın gündəminə getirilən uydurma “erməni soyqırımı”nın baş verib-vermədiyinə dair əsas rəsmi sənədlərden biridir. O.Kaçaznunun çıxışında demişdir: “Könlü dəstələrin qurulması lazımdır” suali bu gün, əlbəttə, mənasızdır. Tarixi hadisələrin özünəxəs polad bir məntiqi vardır. 1914-cü ilin payızında erməni könlü dəstələri quruldu və türklərə qarşı fealiyyətə başladı. Bu, erməni xalqının 25 il boyunca bəslədiyi psixoloji şəraitin təbii və qaçılmaz bir nəticəsi idi. Bu psixologiya özünə bir forma tapşırıldı və onu tapdı. Bu gün (əgər məsuliyyət mövzusu gündəmə gelərsə) kimin günahkar olduğunu tədqiq də mənasızdır. Psikopos Mesrop, A.Xatisov, doktor Zavriev, S.Arutyunov, Dro və Andronik olmasaydılar, başqaları tapılacaq və eyni şeyləri töredəcəkdilər. Könüllü dəstələrin qurulması bir səhv idisə, bu səhvin kökləri uzaq keçmişdə axtarılacaqdır. Hələlik bunu təsbit etmək lazımdır ki, biz bu könüllülər hərəkatına aktiv olaraq qatıldık və bu qatılma komitə konqresinin qərarına baxmayaraq həyata keçirildi...

1914-cü ilin qışı və 1915-ci ilin ilk ayları, “Daşnaksütyun” da daxil olmaqla, Rusiya erməniləri üçün bir həyəcanlanma və ümid dövrü idi. Biz qeydsiz-şərtsiz Rusiyaya yönələn vəziyyətdə idik. Hər hansı bir zəfərin olmamasına baxmayaraq, biz zəfər

bundan qaca biləmeyibdir.

Rusların bizə qarşı təhrikəcidi davranmalarında, sanki, xüsusi bir təselli vardı. Sanki saf və əzaqqorən olmadığımız bir qəhrəmanlıq idi və nəticədə elə bir vəziyyətə düşdük ki, istəyən hər kəs bizi asanlıqla aldatdı, xəyanət etdi, kəsdi və başqalarının kəsmələrinə imkan verdi”.

1923-cü ilin aprel ayında “Daşnaksütyun” komitəsinin Buxarestdə keçirilən konfransında çıxış edən O.Kaçaznunun erməni millətinə mənsub olmasına baxmayaraq, konfransdakı çıxışı bu gün bütün dünyada dillər əzbəri olan “erməni soyqırımı”nın uydurma olduğunu rəsmən ortaya qoyur.

Yuxarıda qeyd etdiyimiz rapportu yanın mühəribədə döyüşən tərəflərdən birinin başında və üstəlik, “soyqırımı”na uğradığı iddia edilən tərəfin hökumətinin baş naziri olduğu nəzərə alındıqda bu qeyd etdiyimiz dəhşətli, ciddi əhəmiyyət qazanır. “Soyqırımı”na uğradıqları iddia edilən ermənilərin baş nazirləri baş verən hadisələri bir mühəribə olaraq dəyərləndirir və ən önemlisi, ermənilərin imperialist güclərə alət olduqlarını ortaya qoyur.

Beləliklə, “Daşnaksütyun” komitəsinin lideri, Ermənistən ilk baş naziri O.Kaçaznunun 1923-cü ilin aprel ayında Buxarestdə keçirilən “Daşnaksütyun” konfransına təqdim etdiyi rapportdan bu nəticələr ortaya çıxır: ermənilər Osmanlı dövlətinə xəyanət edib evvel russala, daha sonra fransızlara və ingilislərə qeyd-şərtsiz satılıqlar; ermənilər “dənizdən-dənizə Ermənistən” layihəsi kimi bir arzuya qapılıb və bu istiqamətdə təhrik edilib; “Daşnaksütyun” komitəsi xaricində bir günahkar axtarılmamalıdır.

Ortaya belə bir sual çıxır: bu gün “erməni soyqırımı” iddialarını müzakirə edən və “erməni soyqırımı” haqqında qərarlar verən ölkələr Ermənistən ilk baş nazırının deyil, kimə güvənlərlər? Heç şübhəsiz, Ermənistən ilk baş naziri, erməni millətinin tarixində xüsusi bir yeri olan “Daşnaksütyun” komitəsinin lideri O.Kaçaznunun rapportu ermənilərin böyük yalanını ifşa etmişdir!

Fikrimizcə, Ermənistən ilk baş naziri O.Kaçaznunun “Daşnaksütyun” komitəsinin Buxarestdə keçirildiyi konfransına təqdim etdiyi rapportu müxtəlif dillərə tərcümə olunub dünya ictimaiyyətinə çatdırılmalıdır. Qoy açıq-əşkar həqiqətlərə göz yuman bəzi dairələr “erməni soyqırımı” və ya “ermənilərə qarşı töredən qətlamlar”ın tarixi həqiqətlərə nə qədər uyğun olduğunu Ermənistən ilk baş nazirindən öyrənsinlər..

Bu da bir həqiqətdir ki, erməni iddialarının təməlində azdırılan bir tarix yatır. Bu uydurma tarixin yalan olduğunu rəsmi sənədlər işığında dünya ictimaiyyətinə çatdırmaq hər bir elm adamının borcudur. Həqiqət budur ki, ermənilər soyqırımına uğrayan deyil, soyqırımları töredən xalqdır. Onların təkcə 1918-ci ilin martında Azərbaycanın müxtəlif bölgələrində və 1992-ci ilin fevralında Xocalıda törendikləri qətlamlar bu gerçəyi sübut etməyə bəs edir. Arxiv sənədləri də kimin məzələm, kimin cinayətkar olduğunu ortaya qoyur.

Fazıl QARAOĞLU, professor